

Mahmudlu M.A.

YAXALIQ SAHƏSİNİN QALINLIĞI VƏ BURUN SÜMÜKLƏRİNİN UZUNLUĞUNUN XÜSÜSİYYƏTLƏRİ

*Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İstututunun
Şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrası, Bakı*

Sungayıq şəhər populyasiyası nümunəsində 11-14 həftəlik həstəsiyyəti müddətində döltün yaxalıq sahəsinin qalınlığı və burun sümüklerinin uzunluğu tədqiq edilmişdir.

Müsahidəyə hamiləliyin müddəti 11-11 həftə + 6 gün, 12-12 həftə + 6 gün və 13-13 həftə + 6 gün olan 1050 təkərdöllü hamıl qadın cəlb edilmişdir. Toplanmış məlumatların statistik işlənməsində həm parametrik, həm də qeyri-parametrik metodlar tətbiq edilmişdir. İlk növbədə bütün əsas fetometrik ölçülərinin (büzdüm-tapı, biparietal, alın-ənsə, başın dairəsi, yarımkürələrin diametri, beynin mənzəciklərinin diametri, qarın diametri və dairəsi, budun uzunluğu və sair) tam təsviri statistikiyə aparılmışdır; orta səviyyə, onun standart xətası və kənarəçixməsi, moda/mediana, dispersiya, eksses, asimetriya, etibarlılıq dərəcəsi və s. Excel-2010 programının müvafiq zorfinin köməyiylə hesablanmışdır.

Əsas fetometrik ölçülərlə yanaşı, yaxalıq sahəsinin qalınlığı və burun sümüklerinin uzunluğunun müxtalif populyasiyalarda fərqi təqribən. Burun sümüklerinin uzunluğu hamiləliyin I trimestrində <5 sentil olmasının fonundan antenatal ölüm riski 8,6 dəfə, inkişaf qüsurlarının tezliyi 19,3 dəfə, bədən kütləsinin <2500 qram olmasının riski 3,6 dəfə çoxdur.

Hamiləliyin I trimestrində ultrasəs müayinəsinin məlumatları əsasında döltün fetometrik göstəriciləri, ağır inkişaf qüsurlarını və onların prediktorlarını (yaxalıq sahəsinin qalınlığı, burun sümüklerinin uzunluğu) kompleks szociyolondirdirmək yanaşı, doğuşun negativ nəticələrinin proqnozlaşdırmaq imkanı yaranır.

Açıq sözlər: yaxalıq sahəsi, burun sümüyü, sentil szociyoləri

Ключевые слова: воротниковая зона, носовая кость, центиль

Key words: collar zone, nasal bone, centile

Ultrasəs diaqnostikasının effektiv tətbiqi barəda dünya tacirübəsinə əsasən 11-13 həftə + 6 gün həstəsiyyəti müddətində alınan nəticələr etibarlı hasilə edilir [1-6]. Mamalıq və ginekologiya üzrə beynəlxalq ultrasəs cəmiyyətinin (ISUOG) qərar ilə 2013-cü ilə "Hamiləliyin I trimestri ultrasəs müayinəsinin aparılması üzrə praktik tövsiyələr" təsdiq edilmişdir [7]. Azərbaycanda mövcud qanunvericilik 12 həftəlik həstəsiyyəti müddətinə qədər hamiləliyin səni pozulmasına icazə verdiyinə görə bu müddətə qədər döltün vəziyyətinin dəqiqə szociyolondirdirməsi zəruriydür. Bundan ötürü əsas fetometrik ölçülər (büzdüm-tapı, biparietal, alın-ənsə, başın dairəsi, qarın diametri və dairəsi, budun uzunluğu və sair) tam təsviri statistikiyə aparılmışdır; orta səviyyə, onun standart xətası və kənarəçixmələri, moda/mediana, dispersiya, eksses, asimetriya, etibarlılıq dərəcəsi və s. Toplanmış məlumatların statistik işlənməsində ham parametrik, həm də qeyri-parametrik metodlar tətbiq edilmişdir. Bu məqsədilə Excel-2010 programının müvafiq zorfinin təsdiq edilmişdir [10]. Hamin göstəricilərin sentil bölgüsü aparılmış 2,5; 5; 10; 25; 50; 75; 90; 95 və 97,5 sentilərinin həddi müəyyən edilmişdir.

Döltün biometrik ölçüləri dəyişkəndir, coxamiliidir və bu ölçülərlə dair vahid beynəlxalq standart məvcud deyildir. Eyni metodolojiya ilə 11-14 həftəlik həstəsiyyəti yaşasında müxtəlif populyasiyalarda aparılan müşahidələr fetometrik (biometrik) ölçülərin fərqli olduğunu sübut edir [1, 2, 5]. Döltün ultrasəs müayinəsi əsasında müəyyən edilmiş fərdi ölçülərinin müxtalif populyasiyaların standartları ilə müqayisə etdikdə fərqli nəticələr alınırlar. Buna görə də bütün ölçülərdə, ölçülərin irimiqyası

regionlarında, iki şəhərlərində regional fotometrik standartlar əsaslandırılmışdır.

Tədqiqat işi Sungayıq şəhər populyasiyası nümunəsində 11-14 həftəlik həstəsiyyəti müddətində döltün yaxalıq sahəsinin qalınlığının və burun sümüklerinin uzunluğunun standartlarını araşdırmaq məqsədi ilə aparılmışdır.

Tədqiqatın materialı və metodları. Tədqiqatda hamiləliyin müddəti 11 həftə - 11 həftə + 6 gün; 12 həftə - 12 həftə + 6 gün və 13 həftə - 13 həftə + 6 gün olan 1050 təkərdöllü hamıl qadın cəlb edilmişdir. Həstəsiyyəti müddətinin daqqı təqvimin tədqiqatın həlli ediləcək şərtləri hesab edilmişdir. Münzəmət aybən dövrən olan qadınların arxınıcaya aybən birinci gününə uyğun hamiləliyin müddəti hasilərlər (h) və günlərlə (g) müəyyən edilmişdir.

Yaxalıq sahəsinin qalınlığı (NT) ölçüldündə gözənlənilən qaydalar [1, 7-9]:

- Döltün əksəri böyüldürək ekranın üçdəkisində bas və döş qəfsinin yerləşməsi, basın neytral vəziyyəti;
- Ölüçərin döltün orta sagittal müstəvisində aparılması;
- Kaliperlər yaxalıq sahəsinin daxili membranın qoyulur və on geniş yerdə ölçü aparılır.

Burun sümüklerinin uzunluğu (NB) qiyatlaşdırıldıqda istifadə edilən meyarlar:

- Döltün başı və döş qəfsi bütün ekranı tutmaq şərti ilə döltün əksini böyütülməsi;
- Ort sagittal müstəvisində ölçülərin çıxarılması;
- Burun ucu, derisi və sümüklerinin əksinini alınması;
- İnsanəsi müstəvisinin burun sümüklerinin müstəvisinə paralel olması, sümüklerin doridan forqlı vizualizasiyasi;
- Sümükler exogenliyi dərinin exogenliyindən çox olmalıdır;

Kaliperlər döltün burun sümüklerinin ucuna qoyulur. İlk növbədə bütün əsas fetometrik ölçülər (büzdüm-tapı, biparietal, alın-ənsə, başın dairəsi, qarın diametri və dairəsi, budun uzunluğu və sair) tam təsviri statistikiyə aparılmışdır; orta səviyyə, onun standart xətası və kənarəçixmələri, moda/mediana, dispersiya, eksses, asimetriya, etibarlılıq dərəcəsi və s. Toplanmış məlumatların statistik işlənməsində ham parametrik, həm də qeyri-parametrik metodlar tətbiq edilmişdir. Bu məqsədilə Excel-2010 programının müvafiq zorfinin təsdiq edilmişdir [10]. Hamin göstəricilərin sentil bölgüsü aparılmış 2,5; 5; 10; 25; 50; 75; 90; 95 və 97,5 sentilərinin həddi müəyyən edilmişdir.

Tədqiqatın nəticələri. Hamiləliyin I trimestrində döldən andanğışla anomaliyaların diaqnostikası üçün böyük shəhəriyyat kasb edən meyarlar yaxalıq sahəsinin qalınlığı (NT) və burun sümüklerinin uzunluğu (NB) barədə məlumatların digər populyasiyalar üzrə məlumatlarla müqayisəsi cədvəldə verilmişdir.

Göründüyü kimi, burun sümüklerinin uzunluğunun 5-ci sentilindən sonra bizim müşahidələrimiz 7 populyasiya (Azərbaycan, Filipin, Braziliya, Koreya, Tay, Türk və Poljak) arasında 11 həftəlik həstəsiyyəti yaşasında 6-ci, 12 həftəlik həstəsiyyəti yaşasında 5-ci, 13 həftəlik həstəsiyyəti yaşasında 6 populyasiyasında arasında 4-cü yerdedir. Burun sümüklerinin uzunluğunun 95-ci sentilindən sonra bizim müşahidələrimiz 11 həftəlik həstəsiyyəti yaşasında 7 populyasiya arasında 6-ci, 12 həftəlik həstəsiyyəti yaşasında 7 populyasiya arasında 2-ci, 13 həftəlik həstəsiyyəti yaşasında 6 populyasiyasında 3-cü yərələr tutur. Ballı olduğu kimi, 5-ci sentil burun sümüklerinin uzunluğunun anomal məsiviyəsinin sorahaddıdır. Əgor bizim əsaslandırımızı populyasion standart olmasa, ədəbiyyat-daki standartlardan istifadə edilsədiyə o zaman bizim alındığımız nəticələr Filipin standartı üzrə 11 həftəlik həstəsiyyəti yaşasında qəbul edilən normadan kiçik, poljak, tay və braziliya standartı ilə müqayisədə normadan böyük, türk populyasiyası ilə müqayisədə eyni hesab olunardı, 12 həftəlik həstəsiyyəti yaşasında, alındıq nəticələr Filipin və Türk standartlarına görə kiçik, digər standartlara görə isə böyük qiyatlaşdırıldırları. Göründüyü kimi, burun sümüklerinin uzunluğuna əsasən andanğalmə anomaliya etibimalı qiyatlaşdırırmak üçün bizim müşahidələrimiz dəhə yararlıdır. Yaxalıq sahəsinin qalınlığının 11, 12 və 13 həftəlik həstəsiyyəti yaşasında sentil szociyolərlə barədə 3 manbada (bizim müşahidələrimiz, Polşa və Rusiya) müqayisə üçün yararlı adekvat məlumat yuxarıda cədvəldə əks olmuşdur. Göründüyü kimi, 11, 12 və 13 həftəlik həstəsiyyəti yaşasında yaxalıq sahəsinin qalınlığının 5-ci sentilindən sonra BM ikinci yerdə durur, nisbatən yüksək göstərici Polşada [12], kiçik göstərici Rusiyada [3] qeyd edilmişdir. Andanğalmə qüsürün rastgolma etibimalına görə diqqəti cəlb edən yaxalıq sahəsinin qalınlığının 95-ci sentilidir. Bu komiyatda görə BM 11 həftəlik həstəsiyyəti yaşasında üçüncü, 13 həftəlik həstəsiyyəti yaşasında ikinci, 13 həftəlik həstəsiyyəti yaşasında birinci yerdedir.

Bəsliliklə, əsas fetometrik ölçülərlə yanaşı, yaxalıq sahəsinin qalınlığı və burun sümüklerinin uzunluğunun sentil szociyolərlə müxtalif populyasiyalarda forqlıdır. Fətometrik szociyolərlən populyasiyalararası forqlı olması ilə

Cədvəl. Hamiləliyin I trimestrində dölin burun sümüklərinin uzunluğu və yaxalıq sahəsinin qalınlığı (mm)

Həstəsiyə yaşı, həftə Mənbələr	11		12		13		14	
	Sentil	Sentil	Sentil	Sentil	Sentil	Sentil	Sentil	Sentil
	5	95	5	95	5	95	5	95
Burun sümüklərinin uzunluğu								
Bizim müşahidəmiz	1,34	2,27	1,45	2,33	1,71	2,64		
Filippin	1,7	2,5	1,6	3,5	2,1	3,9	2,9	4,8
Brazilıya	1,1	2,0	1,4	2,5	1,7	3,0	1,8	3,5
Koreya	1,2	1,9	1,4	2,1	1,6	2,3	1,7	2,6
Tay	1,1	1,9	1,1	2,5	1,5	2,6	-	
Türkiyə	1,3	2,1	1,5	2,4	1,8	2,8	-	
Polska	1,1	2,0	1,4	2,5				
Yaxalıq sahəsinin qalınlığı								
BM	0,82	2,43	0,87	2,48	1,08	2,69		
Polska	0,95	1,87	1,04	1,86	1,09	3,11		
Rusiya	0,80	2,40	0,70	2,50	0,70	2,70		

yanaşı, eyni populyasiyada əhalinin sosial və bioloji xüsusiyyətlərindən asılı müxtəlif nöticələrin alınması ham bizim tədqiqatımızda, ham da addiyatlıdır göstərilmişdir. İlk növbədə anadangəlmə inkişaf qüsurlarının prediktörəri sayıları yaxalıq sahəsinin qalınlığının və burun sümüklərinin uzunluğunun ham dölin fetometrik səciyyələrindən (xüsusən bützüm-təpə ölçüsündən), ham da ananın tibbisosial səciyyələrindən asılılığı diqqəti çəlb edir.

Yaxalıq sahəsinin qalınlığının bützüm-təpə ölçüsündən asılılığı obyektiv şərtlərdir. Belə ki, hər iki göstərici həstəsiyə yaşından asılıdır. Bundan əlavə, dölin fərdi bützüm-təpə ölçüsü geniş intervalda dəyişir. Ona görə da yaxalıq sahəsinin normativ səviyyələri (5-95-ci sentil) ham həstəsiyə yaşını, ham da bützüm-təpə ölçüsünü nəzərə almaqla müəyyən olunmalıdır. Aldığımız nöticələr göstərir ki, yaxalıq sahəsinin qalınlığının normativ səviyyələri (5-95-ci sentil) intervalı 11, 12 və 13 həftəlik həstəsiyə yaşlarında müvafiq olaraq 0,82-2,43 mm; 0,87-2,48 və 1,08-2,69 mm intervalında dəyişir. Bu həstəsiyə yaşlarında bützüm-təpə ölçüsündən asılı yaxalıq sahəsinin normativ səviyyəsi fərqli intervallara döşür. Bützüm-təpə ölçüsü 45-50 mm olunda yaxalıq sahəsinin normal səviyyəsi (5-95-ci sentil) 0,79-2,33 mm, 51-55 mm olunda müvafiq olaraq 0,82-2,35 mm, 56-60 mm olunda 0,85-2,39 mm, 61-65 mm olunda 0,88-2,40 mm, 66-70 mm olunda 0,89-2,42 mm,

71-75 mm olundan 1,05-2,43 mm, 76-80 mm olunda 1,22-2,45 mm və 81-84 mm olunda 1,79-2,47 mm təşkil etmişdir. Nəzərə əlaşqa ki, bützüm-təpə ölçüsünün erkən təyini və dağıq ölçüsü mümkinəndir, onda yaxalıq sahəsinin qalınlığının normativ intervalı yalnız bu ölçüyə qədər hesablanmalı və istifadə olunmalıdır.

Fetometrik ölçülərin və ultrasəs müayinəsinin bütün imkanları, hamiləliyin I trimestrində normadnan könarçıxma hallarının və inkişaf qüsurlarının diaqnostikası üçün geniş əsaslar yaradır.

Hamiləliyin I trimestrində yaxalıq sahəsinin anomral qalınlığı (≥ 95 -ci sentil) müşahidəmizdən olan dolların $8,5 \pm 0,86\%$ -də qeydə alınımdır. Bu göstərici qadının yaşından (<20 yaşda $17,7 \pm 4,6\%$; 20-29 yaşda $5,4 \pm 0,8\%$; 30 və yuxarı yaşlarda $19,0 \pm 2,9\%$), paritetindən (1, 2, 3-cü hamiləliklərdə $6,5 \pm 1,3\%$; 4 və sonrakı hamiləliklərdə $21,3 \pm 3,4\%$), sağlamlıq durumdan ($\ddot{\text{s}}ekrəli$ diabet fondunda $25,0 \pm 5,6\%$), mammalıq anamnezindən (anamnezdə ölüdöğulma olunda $33,3 \pm 6,8\%$), hamiləlik infeksiyalarından ($14,4 \pm 1,6\%$) və ərlə arvadın qohumluq əlaqəsindən asılı dəyişir ($13,4 \pm 2,1\%$). Bu amilların hassaslığı $16,9 \pm 7,8\%$, spesifikiliyi $49,4 \pm 9,3\%$, pozitivliyinin prognostik əhəmiyyəti $13,4 \pm 25,0\%$, neqativliyinin prognostik əhəmiyyəti $92,5 \pm 96,6\%$ intervalında dəyişmişdir.

Hamiləliyin I trimestrində burun sümüklərinin uzunluğunun normal ölçüsü (5-95-ci sentil) həstəsiyə yaşının 11h (1,34-2,27 mm),

12h (1,45-2,33 mm) və 13h (1,71-2,64 mm), bützüm-təpə ölçüsü $34-38$ mm (1,30-1,40 mm), $39-43$ mm (1,43-1,73 mm), $44-48$ mm (1,78-2,30 mm), $49-53$ mm (1,38-2,32 mm), $54-58$ mm (1,42-2,38 mm), $59-63$ mm (1,58-2,45 mm), $64-68$ mm (1,67-2,60 mm), $69-73$ mm (1,69-2,87 mm), $74-78$ mm (2,19-3,22 mm), $79-84$ mm (2,50-3,55 mm) olunda fərqli səviyyədədir. Ona görə da inkişaf qüsurlarının prediktörü kimi burun sümüklərinin uzunluğunun standartları bützüm-təpə ölçüsünü nəzərə almaqla müəyyən olunmalıdır.

Burun sümüklərinin abnormal qışalığı (hipoplaziya) ananın yaşı <20 , 20-29, 30 və çox oludurda ($7,4 \pm 3,1$; $2,7 \pm 0,6$ və $6,7 \pm 1,9\%$), paritet fərqli olunda 1, 2, 3-cü hamiləliklərdə $<2,7 \pm 0,8\%$; 4 və çox sayılı hamiləliklərdə $10,6 \pm 2,6\%$, anada sakərlı diabet olunda ($10,0 \pm 2,3\%$), mammalıq anamnezi ağrılarda (anamnezdə ölüdöğulma olunda $-20,8 \pm 5,8\%$), hamiləlik infeksiyaları olunda ($5,6 \pm 1,0\%$) və valideynlərin qohumluğunda ($6,0 \pm 1,5\%$) fərqli səviyyədə qeydə alınır. Bu risk amillarının hassaslığı $13,5 \pm 75,9\%$, spesifikiliyi $48,4 \pm 94,4\%$, pozitivliyinin prognostik əhəmiyyəti $5,6 \pm 10,6\%$, neqativliyinin prognostik əhəmiyyəti $96,5 \pm 97,9\%$ intervalında olmusdur.

Hamiləliyin I trimestrində ultrasəs müayinəsi nəticəsindən alınmış fetometrik olamətlərin bir-biri ilə əlaqəsini öks etdirən meyarlardan biri onların nisbəti hesab edilir. Bu barədə addiyatlıdır məlumat bazası möhduddur [2, 6, 12]. Fetometrik ölçülərin nisbətindən populyasiyalar arası fərqli dölin disproporsional inkişafını öks etdirir.

Fetometrik ölçülərin həstəsiyə yaşından asılılığı obyektiv şərtlərdir, cümlə ki yaş artıraq döldə inkişaf edir. Amma həftəlik artım standart deyildir. 11-12, 12-13 və 13-14 həftəliklərdə fetometrik ölçülərin orta səviyyəsinin artımı aşağıdakı kimi olmuşdur (mötərizədə alınan populyasiyasiyasi məlumatları verilmişdir):

- Büzdüm-təpə ölçüləri 11,8; 12,0 və 11,7 mm (11,8; 11,8; 11,7 mm);
- Biparietal diametr 4,2; 3,7 və 4,7 mm (3,6; 3,6; 3,7 mm);
- Alın-ensə ölçüsü 4,5; 5,7 və 4,6 mm (4,6; 4,6; 4,6 mm);
- Basın dairəsi 6,84; 14,3 və 5,7 mm (13,4; 13,4; 13,4 mm);
- Qarın köndələn diametri 3,0; 3,7 və 4,5 mm (3,1; 3,7; 4,5 mm);
- Qarın dairesi 11,9; 12,1 və 11,6 mm (11,8;

11,9; 11,8 mm);

- Yaxalıq sahəsinin qalınlığı 0,20; 0,05; 0,21 mm (0,27; 0,45; 0,48 mm)*;
- Burun sümüklərinin uzunluğu 0,29; 0,06; 0,36 mm (0,42; 0,23; 0,60 mm)**.

Qeyd: * - Polşa populyasiyası [11];

** - Braziliya populyasiyası [12].

Göründüyü kimi, 11, 12, 13 və 13 həftələr ərzində (11-12; 12-13; 13-14 həftələr) fetometrik ölçülər almanın populyasiyasiadasa asanən sabit kamityatlı oxalımdır, bizim mişahidəmizdə, Polşa və Braziliyada göstəricilər disproporsional oxalımdır. Bunun riyazi modelini müşahidəmizin natiçələrinə asaslanan regressiya tələkliliklərinə izləmək olar. Əsaslandığımız regressiya tələkliliklərinin hamisini aproksimasiyası (dəqiqlik dərəcəsi) yüksəkdir ($>95\%$).

Hamiləliyin I trimestrində ultrasəs müayinəsi nəticəsində inkişaf qüsurlarının diaqnostikası daima təkmilləşir. Ədəbiyyatda bu aspektida malumat bazası geniş olsada, bilavasita aşkar edilmiş anomaliyaların tezliyi və nozoloji strukturların barədə malumat çox azdır [2]. Ədəbiyyat məlumatlarına görə, I trimestrədə ağır inkişaf qüsurlarını – anensefaliya, eksesenfaliya, holoprosenfaliya, eksesenfəolese, qastrosiz, omfosole, hiqroma və sair aşkar etmək olur [8]. Mülliiflər bu anomaliyaların aşkarlanmasına tezliyi qiymətləndirmişlər. Malova M.A. [13] burun sümüklərinin hipoplaziyası və yaxalıq sahəsinin qalınlığının abnormal olması funaudi qurun divisorun, limfatik sistem, sinir borusunun anomalyalarının və sümük displaziyasının qeydə alınmaşdır. Məsələn, göstərsə də onların tezliyini təqdim etməmişdir.

ISUOG tövsiyələrində [7] aşkar olunma etibarlı olan anomaliyaların barədə geniş məlumat olsa da onların tezliyi qiymətləndirilməmişdir.

Bunları nəzərə alaraq bizim müşahidəmizdə hamiləliyin I trimestrində aşkar etdiyim anomaliyaların tezliyini Dağıstan populyasiyasiandasında alınmış natiçələrlə [2] müqayisə etmek olar.

Bizin müşahidəmizdə və M.A.Esetovun (2007) tədqiqatında [2]-də hamiləliyin I trimestrində aşkar edilmiş anomaliyaların tezliyi (9%):

- Mərkəzi sinir sisteminin qüsurları $1,43 \pm 0,37\%$ və $1,12\%$;
- Boynun kistoz hiqroması $1,14 \pm 0,32\%$

- və 0,67%;
- Omfalosele 0,29±0,16% və 0,1%;
- Qastrorisiz 0,19±0,13% və 0,08%;
- Ürəyin ektopiyası və digər anomaliyaları 0,29±0,16% və 0,12%.

Bu məlumatlardan göründür ki, müsahidəzimdə olan populasiyada anomaliyaların tezliyi yüksəksovyyodadır. Qeyd olunan anomaliyaların tezliyini statistik dörtləstir təsir edən amillərin (yaş, paritet, sağlamlıq durumu, valideyin qohumluğu, hamiləlik infeksiyaları, məmələk anamnez) rətib nisbi riskin sovyışına görə qiymətləndirilmiş, hamilənin həssaslığı, spesifikasiyi, pozitivliyinin və negativliyinin proqnostik əhəmiyyəti müəyyən edilmişdir.

Hamiləliyin I trimestrində aşkar edilmiş anadangolma inkişaf qüsürünün tezliyi yaxalıq sahəsinin qalınlığı \geq 95 sentil olanda 3,1 dəfə, burun sümüklərinin uzunluğu <5 sentil

olanda 5,1 dəfə çoxalır. Bunu nəzərə alsaq aydın görünür ki, hamiləliyin I trimestrində ultrasəs skrininqinin kompleks həyata keçirilməsi zoruridir. Müəyinə protokoluna əsasən fetometrik ölçülərlə yanaşı, burun sümüklərinin uzunluğu və yaxalıq sahəsinin qalınlığı dañılmalıdır.

Burun sümüklərinin uzunluğu hamiləliyin I trimestrində <5 sentil olması fonunda antenatal öltüri riski 8,6 dəfə, inkişaf qüsürünün tezliyi 19,3 dəfə, bədən kütləsinin <2500 qram olması riski 3,6 dəfə çoxalır.

Bəslılıkla, hamiləliyin I trimestrində ultrasəs müayinəsinin məlumatları dölfün fetometrik parametrlərini, ağır inkişaf qüsürünü və onların prediktörünü (yaxalıq sahəsinin qalınlığı, burun sümüklərinin uzunluğu) kompleks qiymətləndirmək yanaşı, doğuşun negativ nöticələrini proqnozlaşdırmaq imkan yaradır.

Ədəbiyyat

1. Ультразвуковое исследование в 11-13+6 недель беременности. КипросНиколандес. Перевод с англ. А.Михайлова, Е.Некрасовой. Санкт-Петербург: Петрополис, –2007. 144 с.
2. Эсетов М.А. Ультразвуковая диагностика врожденных пороков развития плода в ранние сроки беременности: автореф. дисс. ... канд. мед. наук, – Москва, –2007. 48 с.
3. Гребняк О.А. Ультразвуковое исследование плода в первом триместре беременности. Хабаровск, –2013. 122 с.
4. Петрова Е.В. Прогнозирование исхода и оптимизация тактики ведения беременности при кистозной гигроме шеи плода по данным ультразвукового исследования: автореф. дисс. ... канд. мед. наук. Санкт-Петербург, 2016. 24 с.
5. Khalil A., Coaetes A., Papageorgiou et.al. Biparietal diameter at 11 – 13 weeks gestation in fetuses with open spine bifida // Ultrasound Obstet. Gynecol., –2013. Vol. 42, – pp. 409-415.
6. Баянзагал О., Пирогова В.И., Гороо М. Результаты установления нормальных биометрических величин плода беременных женщин Монгольской национальности в раннем сроке беременности // Здоровье женщины, – 2015. № 8 (104), – с. 130-134.
7. Solomon L.J., Alfrevie Z., Bilardo C.M. et.al. ISUOG Practice Guidelines: performance of first – trimester fetal ultrasound scan // Ultrasound Obstet. Gynecology, – 2013. Vol. 41, – pp. 102-113.
8. Ultrasound in obstetrics and gynecology: A practical approach, – 2014. 322 p.
9. Порядок проведения ультразвукового исследования по выявлению пороков и хромосомной патологии плода в I, II, III триместрах беременности // Вопросы организации и информатизации здравоохранения, – 2012. № 1, – С. 79-81.
10. Стентон Г. Медико-биологическая статистика. Москва: Практика. 1999. – 459 с.
11. Mazurek I.W., Kraczkowski J., Smolen A., Czekderkowski A. Fetal growth assessment at 11-14 weeks of gestation based on a population anomaly screening program in central – eastern Poland // Archives of perinatal Medicine, – 2013. Vol. 19 (4), – pp. 191-199.
12. Cossi P.S., Junior E.A., Bussamra L.C. et.al. Measurement of fetal nasal bone length in the period between 11 and 15 gestational weeks in a Brazilian population: a preliminary study // Radiol. Bras., – 2008. Vol. 41 (3), – pp. 155-158.
13. Малова М.А. Диагностическое значение доплерографической оценки кровотока в печеночной артерии в ранние сроки беременности: автореф. ... канд. мед. наук. Нижний Новгород, – 2015. 24 с.

Reference

1. Ультразвуковое исследование в 11-13+6 недель беременности. КипросНиколандес. Perevod s angl. A.Mikhailova, Ye.Nekrasovoy [Ultrasound examination at 11-13 + 6 weeks of pregnancy. KiprosNikolandez. Translation from English. A. Mikhailova, E. Nekrasova]. Sankt-Peterburg: Petropolis, – 2007. 144 p.
2. Esetov M.A. Ul'trazvukovaya diagnostika vrozhdennykh porokov razvitiya ploda v rannye sroki beremennosti: avtoref. diss. ... kand. med. nauk [Ultrasound diagnostics of congenital malformations of the fetus in early pregnancy: abstract of PhD], – Moscow, – 2007. 48 p.
3. Grebnyak O.A. Ul'trazvukovoye issledovaniye ploda v pervom trimestre beremennosti [Ultrasound examination of the fetus in the first trimester of pregnancy]. Khabarovsk, – 2013. 122 p.
4. Petrova Ye.V. Prognozirovaniye ikshoda i optimizatsiya taktiki vedeniya beremennosti pri kistoznoy gigrome shei ploda po dannym ultrazvukovogo issledovaniya: avtoref. diss. ... kand. med. nauk [Prediction of outcome and optimization of pregnancy management tactics in case of cystic hygroma of the fetal neck according to ultrasound data: abstract of PhD]. Saint-Peterburg, 2016, 24 p.
5. Khalil A., Coaetes A., Papageorgiou et.al. Biparietal diameter at 11 – 13 weeks gestation in fetuses with open spine bifida // Ultrasound Obstet. Gynecol., –2013. Vol. 42, – pp. 409-415.
6. Bayanzargal O., Pirogova V.I., Gogoo M. Rezul'taty ustanovleniya normal'nykh biometricheskikh velichin ploda beremennykh zhenschin Mongolskoy natsional'nosti v rannem sroke beremennosti [Results of establishing normal biometric values of the fetus of pregnant women of Mongolian nationality in early pregnancy] // Zdorov'ye zhenschiny [Women's Health], – 2015. Vol. 8 (104), – pp. 130-134.
7. Solomon L.J., Alfrevie Z., Bilardo C.M. et.al. ISUOG Practice Guidelines: performance of first – trimester fetal ultrasound scan // Ultrasound Obstet. Gynecology, – 2013. Vol. 41, – pp. 102-113.
8. Ultrasound in obstetrics and gynecology: A practical approach, – 2014. 322 p.
9. Poryadok provedeniya ul'trazvukovogo issledovaniya po vyvayleniyu porokov i khromosomnoy patologii ploda v I, II, III trimestrakh beremennosti [The procedure for ultrasound examination to identify defects and chromosomal pathology of the fetus in the I, II, III trimesters of pregnancy] // Voprosy organizatsii i informatizatsii zdorovookhraneniya [Issues of organization and informatization of health care], – 2012. Vol. 1, – pp. 79-81.
10. Stenton G. Mediko-biologicheskaya statistika [Biomedical statistics]. Moscow: Practice. 1999, – 459 p.
11. Mazurek J., Kraczkowski J., Smolen A., Czekderkowski A. Fetal growth assessment at 11-14 weeks of gestation based on a population anomaly screening program in central – eastern Poland // Archives of perinatal Medicine, – 2013. Vol. 19 (4), – pp. 191-199.
12. Cossi P.S., Junior E.A., Bussamra L.C. et.al. Measurement of fetal nasal bone length in the period between 11 and 15 gestational weeks in a Brazilian population: a preliminary study // Radiol. Bras., – 2008. Vol. 41 (3), – pp. 155-158.
13. Malova M.A. Diagnosticheskoye znachenije doplerograficheskoy otsenki krovotoka v pechenochnoy arterii v rannye sroki beremennosti: avtoref. ... kand. med. nauk [Diagnostic value of dopplerographic assessment of blood flow in the hepatic artery in early pregnancy: abstract of PhD]. Nizhniy Novgorod, – 2015. 24 p.

Махмудулла М.А.

ОСОБЕННОСТИ ТОЛЩИНЫ ВОРТОНИКОВОЙ ЗОНЫ И ДЛИНЫ КОСТЕЙ НОСА

Кафедра лучевой диагностики с курсом лучевой терапии Азербайджанского государственного института усовершенствования врачей имени А.Алиева, Баку

Резюме. В статье приведены результаты исследования, проведенного с целью обоснования нормативов толщины воротниковой зоны и длины костей носа плода в выборке населения города Сумгайыт на 11-14 недель гестации.

В наблюдении участвовали 1050 одиноких беременных женщин с гестационным возрастом 11-11 недель + 6 дней, 12-12 недель + 6 дней и 13-13 недель + 6 дней. При статистической обработке

собранных данных использовались как параметрические, так и непараметрические методы. Прежде всего, была проведена полная описательная статистика всех основных фетометрических измерений (копчик-голова, бипарнитальный, лоб-шея, окружность головы, диаметр полушария, диаметр желудочка, диаметр и окружность живота, длина бедра и т. д.); средний уровень, его стандартная ошибка и отклонение, медиана, мода, дисперсия, эксцесс, асимметрия, степень достоверности и т. д. рассчитано с соответствующим пакетом «анализ данных» программы Excel-2010.

В дополнение к основным фетометрическим измерениям, толщина области воротника и длина костей носа плода в разных популяциях различны. Риск антенатальной смерти – в 8,6 раза, частота дефектов развития – в 19,3 раза, риск массы тела <2500 граммов – в 3,6 раза увеличивается в первом триместре беременности, когда длина носовых костей составляет <5 центиметра.

В первом триместре беременности на основании данных УЗИ можно прогнозировать отрицательный исход родов и их предикторов (толщина шейного отдела, длина костей носа), а также характеризовать фетометрические особенности плода, тяжелые пороки развития.

Mahmudlu M.A.

FEATURES OF THE COLLAR ZONE THICKNESS AND THE LENGTH OF THE NASAL BONES

*Department of Radiation diagnostics with a course of Radiation therapy,
Azerbaijan State Advanced Training Institute for Doctors named after A.Aliyev, Baku*

Summary. The aim of our study is consist of justify the standards for the thickness of the collar zone and length of nasal bones of fetus at 11-14 weeks of gestation among population of Sumgait city.

1050 single pregnant women with gestational age 11-11 weeks + 6 days, 12-12 weeks + 6 days and 13-13 weeks + 6 days participated in observation. Statistical processing of collected data was conducted using parametric and non-parametric methods. First of all, complete descriptive statistics of all major fetometric measurements were carried out (tailbone, biparietal, forehead, head circumference, hemisphere diameter, ventricular diameter, abdominal diameter and circumference, thigh length, etc.); average level, its standard error and deviation, median, mode, dispersion, excess, asymmetry, degree of reliability, etc. calculated with the appropriate package "data analysis" program Excel-2010.

In addition to basic fetometric measurements, the thickness of the collar zone and length of nasal bones of fetus in different populations are different. The risk on antenatal mortality increases for 8,6 times, developmental defect rate - 19,3 times, body weight risk <2500 gram - 3,6 times during the first trimester of pregnancy, when the length of the nasal bones is <5 centile.

In the first trimester of pregnancy based on ultra-sonography data it is possible to predict a negative outcome of childbirth and their predictors the thickness of the cervical spine, the length of the nasal bones), as well as characterize fetometric features of the fetus, severe malformations.

Müəlliflə əlaqə üçün:

Mahmudlu Müşfiq Adil oğlu – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstututunun Şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının dissertantı, Bakı

E-mail: mahmudlumusfiq@mail.ru

Rəyçi: tibb e.d., professor İ.Ə. Ağayev